



ICRC

BQXK “Robotlar və BHH” mövzusunda inşa müsabiqəsi elan edir!

**İnşaların qəbulu üçün son tarix:
30 iyun 2021-ci il**

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) beynəlxalq humanitar hüquqla (BHH) maraqlananlar üçün **“Robotlar və BHH” mövzusunda inşa müsabiqəsi** elan edir.

Hər il silahlar getdikcə daha da təkmilləşir, müharibə metodları isə daha da inkişaf edir. Bir neçə onillikdir ki, dövlətlər və mütəxəssislər bir araya gələrək hərbi texnikanın sürətlə inkişaf etməsindən və silahlı münaqişələr zamanı texnologiyanın tətbiqindən irəli gələn çağırışlar və Cenevrə Konvensiyaları və onun Əlavə Protokollarının bu çağırışlara necə cavab verə bilməsi barədə müzakirələr aparırlar. Məsələnin aktuallığını və BHH-nin normalarının möhkəmləndirilməsi üçün səylərin daha da artırılmasına ehtiyac olduğunu nəzərə alaraq, BQXK elmi ictimaiyyəti və mütəxəssisləri “Robotlar və BHH” mövzusunda inşa müsabiqəsində iştirak etməyə dəvət edir.

Müsabiqədə iştirak etmək üçün inşaları 30 iyun (daxil olmaqla) 2021-ci il tarixə qədər Təşkilat Komitəsinə göndərmək lazımdır. Müsabiqədə fərdi qaydada iştirak etmək tələb olunur. Müsabiqəyə kollektiv işlər qəbul olunmur.

Müsabiqənin nəticələri 1 sentyabr 2021-ci il tarixdə elan olunacaq və nəticələrə müvafiq olaraq qaliblərin müxtəlif dil bölmələri və nominasiyalar üzrə mükafatlandırılması nəzərdə tutulur.

Müsabiqəyə təqdim edilmiş ən yaxşı işləri qiymətləndirən zaman ilk olaraq ideyanın orijinallığı, beynəlxalq humanitar hüquq üzrə biliklər və irəli sürülmüş arqumenti əsaslandırma bilmək meyarları nəzərə alınacaqdır.

Müsabiqənin keçirilməsi Qaydaları

1-ci bölmə – Müsabiqənin təşkili

Maddə 1 – “Robotlar və BHH” inşa müsabiqəsinin (bundan sonra – müsabiqə) təşkilatçısı Beynəlxalq Qızıl Xaç Komitəsidir (BQXK) (bundan sonra – Təşkilatçı).

Təşkilatçı öz mülahizəsinə uyğun olaraq müsabiqənin keçirilməsinə və təqdim edilmiş işlərin qiymətləndirilməsinə kənar ekspertləri cəlb edə bilər.

Maddə 2 – Müsabiqə çərçivəsində bölmələr Azərbaycan, erməni, qazax, qırğız, rus, özbək, ukrayna, türkmən və tacik dilləri üzrə müəyyənləşdirilir. Hər bir bölmənin koordinatoru aşağıda qeyd olunub:

İNŞA MÜSABİQƏSİ «ROBOTLAR VƏ BHH»

- Azərbaycan dili bölməsi üzrə – BQXK-nın Azərbaycandakı nümayəndəliyi;
- Erməni dili bölməsi üzrə – BQXK-nın Ermənistandakı nümayəndəliyi;
- Qazax dili bölməsi üzrə – BQXK-nın Qazaxıstan Respublikasındakı missiyası;
- Qırğız dili bölməsi üzrə – BQXK-nın Qırğızıstan Respublikasındakı missiyası;
- Rus dili bölməsi üzrə – BQXK-nın Rusiya Federasiyası, Belarus və Moldovadakı regional nümayəndəliyi;
- Özbək, tacik və türkmən dilləri bölməsi üzrə – BQXK-nın Mərkəzi Asiya üzrə regional nümayəndəliyi;
- Ukrayna dili bölməsi üzrə – BQXK-nın Ukraynadakı nümayəndəliyi.

Maddə 3 – Müsabiqə ilə bağlı bütün məsələlər, o cümlədən hazırkı Qaydalardan kənaraçıxmalar, onların dəyişdirilməsi və ya şərh edilməsi müsabiqənin Təşkilatçısı tərəfindən təsdiqlənir.

Maddə 4 – Təşkilatçının qərarları qətidir və onlardan şikayət oluna bilməz.

2-ci bölmə – Müsabiqə iştirakçıları

Maddə 5 – Müsabiqədə yaşından, peşə fəaliyyətindən və yaşadığı ölkədən asılı olmayaraq, hazırkı Qaydalara uyğun olaraq inşanı və ərizə formasını (1 sayılı Əlavə) təqdim etmiş hər kəs iştirak edə bilər. Müsabiqə iştirakçısı seçdiyi dil bölməsi çərçivəsində yalnız bir inşaya təqdim edə bilər. Eyni bir iştirakçı inşaya və ərizəni müxtəlif dil bölmələri üzrə göndərsə, birinci göndərilmiş inşaya qiymətləndiriləcəkdir.

Maddə 6 – Müsabiqədə fərdi qaydada iştirak etmək tələb olunur. Müsabiqəyə kollektiv işlər qəbul olunmur.

Maddə 7 – Hər bir şəxs inşanı müstəqil olaraq özü hazırlamalıdır. Müsabiqəyə daha əvvəl dərc edilmiş işlər qəbul olunmur.

3-cü bölmə – İnşanın yazılmasına dair tələblər

Maddə 8 – Müsabiqədə iştirak etmək üçün inşaya “Robotlar və BHH” mövzusunda yazılmalıdır.

Maddə 9 – İnşaya aşağıdakı tələblərə uyğun olaraq yazılmalıdır:

- İstinadlar istisna olmaqla maksimum söz sayı – 1000 (“Microsoft Office” proqramı ilə yoxlanılır);
- İnşaya “Microsoft Word” formatında bir faylda göndərilməlidir;
- Şriftin növü: “Times New Roman”; şriftin ölçüsü: 12;
- Sətirlərarası interval: 1,5;
- İstinadlarda şriftin növü: “Times New Roman”; şriftin ölçüsü: 10;
- Səhifə kənarları: bütün perimetr üzrə 2 sm;
- Müsabiqəyə təqdim olunmuş iş orijinal olmalıdır. Plagiat və digər işlərdən istifadə zamanı müəllifə

istinad etməyən işlər müsabiqəyə qəbul olunmur.

Maddə 10 – İnşalar Azərbaycan, erməni, qazax, qırğız, rus, özbək, ukrayna, tacik və ya türkmən dillərində yazılmalıdır.

Maddə 11 – Artıq təqdim edilmiş inşalarda edilmiş dəyişikliklər qəbul edilməyəcəkdir.

3-cü bölmə – İşlərin göndərilməsi

Maddə 12 – İnşaya və ərizəyə “Microsoft Word” formatında iki faylda mövzu yerində müvafiq dil bölməsi və iştirakçının soyadı, adı göstərilməklə (nümunə: “rus dili, İvanov İvan”) bir elektron məktubla verilmiş elektron poçt ünvanına göndərilməlidir: icrc.competition@gmail.com

Maddə 13 – Faylların adına qoyulan tələblər:

- 1) İnşaya faylının adında müsabiqə iştirakçısının soyadı, adı və vergüllə ayrılmaqla “inşaya” sözü qeyd olunmalıdır (nümunə: “İvanov İvan, inşaya”)
- 2) Ərizə faylının adında müsabiqə iştirakçısının soyadı, adı və vergüllə ayrılmaqla “ərizə” sözü qeyd olunmalıdır (nümunə: “İvanov İvan, ərizə”)

Maddə 14 – İşlərin qəbulu üçün son tarix – 30 iyun 2021-ci il (20:00, UTC).

4-cü bölmə – Müsabiqənin keçirilməsi

Maddə 15 – Müsabiqəyə təqdim edilmiş inşalar aşağıdakı meyarlar əsasında qiymətləndiriləcəkdir:

- İdeyanın orijinallığı və əsaslandırılması;
- İnşanın məzmununun müsabiqənin mövzuna uyğun olması;
- Beynəlxalq humanitar hüquq üzrə biliklər;
- Birbaşa mənbələrlə işləmək və elmi istinad etmək bacarığı;
- Öz mövqeyini əsaslandırmaq bacarığı;
- Keyfiyyətli, səliqəli tərtibat və ifadə üslubu;

Maddə 16 – Bu Qaydalara əməl etməyən iştirakçılar Təşkilatçının qərarı ilə müsabiqədən kənarlaşdırıla bilərlər.

İNŞA MÜSABİQƏSİ «ROBOTLAR VƏ BHH»

5-ci bölmə – Qalıbların seçilməsi və mükafatlandırma

Maddə 17 – Təşkilatçı 1 sentyabr 2021-ci il tarixdə müsabiqənin nəticələrini elan edir və elektron poçt vasitəsilə bütün iştirakçılara məlumat göndərir. Müsabiqə ilə bağlı bütün məlumatlar BQXK-nın internet sahifəsində yerləşdiriləcəkdir.

Maddə 18 – Təqdim edilmiş inşaların keyfiyyətindən və sayından asılı olaraq müsabiqənin bölmələr üzrə koordinatorları öz seçimlərinə uyğun nominasiyaları müəyyən etmək hüququnu özlərində saxlayırlar. Nominasiyaların təqribi siyahısı bu Qaydaların növbəti maddəsində göstərilir.

Maddə 19 – Müsabiqənin qalıbları və mükafatçıları müxtəlif dil bölmələrində bir neçə nominasiya üzrə seçilə bilərlər:

- Məktəblilər arasında ən yaxşı iş;
- Tələbələr arasında ən yaxşı iş;
- Gənc tədqiqatçılar arasında ən yaxşı iş;
- Müəllimlər və (və ya) mütəxəssislər arasında ən yaxşı iş.

Maddə 20 – Müsabiqənin bölmələr üzrə koordinatorlarının qərarına əsasən müsabiqənin qalıbları və mükafatçıları müxtəlif nominasiyalar üzrə aşağıdakı mükafatlara layiq görülə bilərlər:

- BQXK-nın regional tədbirlərindən birində iştiraka dəvət almaq və bütün xərclərin qarşılanması;
- Beynəlxalq humanitar hüquq üzrə ədəbiyyat;
- İnşanın elmi jurnalda nəşrinə dəstək;
- Müsabiqənin bölmələr üzrə koordinatorlarının mülahizələrinə əsasən beynəlxalq humanitar hüquq üzrə yay məktəblərinin birində iştirakla bağlı bütün xərclərin qarşılanması;
- Müsabiqənin bölmələr üzrə koordinatorlarının mülahizələrinə əsasən digər mükafatlar.

Maddə 21 – Müsabiqəyə təqdim edilmiş iş olduqca yüksək keyfiyyətli olarsa, Təşkilatçının qərarına əsasən qalib(lər), həmçinin müsabiqənin ən yüksək mükafatına da (qalib elan edilmiş inşanın Qızıl Xəcin beynəlxalq jurnalında (Cambridge University Press, Scopus) zərurət olduqda ingilis dilinə tərcümə olunaraq nəşrinə dəstək) layiq görülə bilər.

6-cı bölmə – Digər müddəalar

Maddə 22 – Esse və ya ərizə təqdim etməklə iştirakçı onun ərizəsində göstərilmiş fərdi məlumatların qüvvədə olan yerli qanunvericiliyə uyğun olaraq emal olunmasına razılıq verir və həmçinin inşa da daxil olmaqla təqdim edilmiş materialların BQXK-nın internet sahifəsində dərc olunmasına icazə verir. Fərdi məlumatların mühafizəsi məqsədilə iştirakçıya, onun fərdi məlumatlarının müsabiqənin keçirilməsi, daha sonra onunla əlaqə saxlamaq üçün kimliyinin müəyyənəndirilməsi və Qaydalara əməl edib-etmədiyini müəyyənəndirmək üçün toplanıldığı barədə məlumat verilir. Fərdi məlumatların sahibi olan iştirakçının yazılı müraciəti əsasında ona məxsus fərdi məlumatlar Təşkilatçının məlumat bazasından silinə bilər.

Müsabiqənin müddəti

30 iyun 2021-ci il – inşaların təqdim olunması üçün son gün

1 sentyabr 2021-ci il – BQXK-nın internet sahifəsində müsabiqənin qalıbları və mükafata layiq görülənlər barədə məlumatların elan olunması: <https://www.icrc.org/ru/what-we-do/building-respect-ihl/education-outreach>.

Müsabiqədə iştirak etmək üçün ərizəni necə təqdim etməli

Müsabiqədə iştirak etmək üçün tələb olunan bütün sənədlər 30 iyun 2021-ci il tarixdən gec olmayaraq göstərilmiş elektron poçt ünvanına göndərilməlidir: icrc.competition@gmail.com.

Elektron məktubun “mövzu” hissəsində dil bölməsini, iştirakçının soyadını və adını qeyd etmək lazımdır (nümunə: “rus dili, İvanov İvan”).

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

- 1 ərizə faylı (1 sayılı Əlavə)
- 1 inşa faylı (Hazırkı Qaydalara uyğun olaraq tərtib edilmiş)

İNŞA MÜSABİQƏSİ

«ROBOTLAR VƏ BHH»

Göndərilən hər bir faylın adında iştirakçının soyadı və adı, o cümlədən vergüllə ayrılmaqla müvafiq olaraq “inşa”/“ərizə” sözləri qeyd olunmalıdır (nümunə: “İvanov İvan, inşa”; “İvanov İvan, ərizə”). Bütün ərizələr elektron qaydada yığılmalıdır.

İNŞA MÜSABİQƏSİ
«ROBOTLAR VƏ BHH»

Müsabiqənin keçirilməsi Qaydalarına 1 sayılı Əlavə

Ərizə

S.A.A.	
Doğum tarixi	
Yaşadığı ölkə, şəhər	
İştirakçının statusu (məktəbli, tələbə, elmi işçi, müəllim vəs.)	
Kurs və ixtisas (aiddirsə)	
Təhsil müəssisəsi, fakültə (institut)/Təşkilat (aiddirsə)	
Elektron poçt ünvanı	
Əlaqə nömrəsi	
Müsabiqə barədə məlumatı necə əldə etmisiniz?	
Müsabiqənin keçirilməsi Qaydalarının 22-ci maddəsinə əsasən sizə məxsus fərdi məlumatların emal olunmasına, saxlanılmasına və istifadə olunmasına razılıq verirsinizmi?	

Bu ərizəni təqdim etməklə siz Müsabiqənin keçirilməsi Qaydaları ilə yaxından tanış olduğunuzu təsdiq edir və bu Qaydalara uyğun olaraq müsabiqədə iştirakınıza razılıq verirsiniz.